

SIXILMIŞ QAZLARIN VƏ MAYELƏRİN İSTİLİKKEÇİRMEŞİNİN TERMİKİ TƏZYİQDƏN ASILILIĞININ NƏZƏRİ TƏDQİQİ

C.Y. NAZİYEV

Azərbaycan Dövlət Neft Akademiyası
Bakı Az. 1007, Azadlıq pr.20.

Məqalede maye və qazlar üçün molekulyar – kinetik nəzəriyyə əsasında istilikkeçirmənin termiki təzyiqdən asılılığı baxılır və bundan ötrü hesabat tənliyi çıxarılır.

Təcrübə yolu ilə istilik-fiziki xassələrin öyrənilməsi əlbəttə ən etibarlı üsuldur. Lakin bu həmişə mümkün olmur. Bunun üçün zəngin texniki baza və kifayət qədər maliyyə vəsaiti olmalıdır. Bu səbəbdən maye və qazların xassələrinin oxşarlıq metodu ilə hesablanması, onların proqnozlaşdırılması, nəzəri və yarımnəzəri yolla təyin edilməsinin xüsusi əhəmiyyəti var.

Xüsusən sıxılmış qazlar və mayelərin istilikkeçirməsinin təzyiqdən asılılığını verən tənliyin alınması maraqlıdır [1].

Mayelərin nəzəriyyəsi qaz və bərk kristal maddələrin nəzəriyyəsinə nisbətən az inkişaf etmişdir. Bu səbəbdən onların köçürmə xassələrini öyrəndikdə müəyyən yaxınlaşma metodlarından istifadə edilir: bərk maddə və maye quruluşlarının oxşarlığından; statistik mexanikanın dürüst metodlarından və s. [2-4]. Bizi maraqlandıran maye nəzəriyyəsinə baxaq.

Kinetik nəzəriyyəyə aid olan Enskoq metodunda diametri d olan bərk sferik molekulların yalnız cüt toqquşmaları baxılır və onların ölçülərinin son qiyməti qəbul edilir. Bu baxımdan Enskoq [5-6] sıxılmış qazın istilikkeçirməsini hesablamaq üçün belə ifadə alır:

$$\lambda = \lambda^0 b \rho \left(\frac{1}{b \rho \xi} + \frac{6}{5} + 0,7574 b \rho \xi \right). \quad (1)$$

Bir molekulun o biri molekul yanında olmasının ehtimalını səciyyələndirən əmsal ξ belə tapılır

$$\rho = k \frac{NT}{v} (1 + b \rho \xi), \quad (2)$$

$$b \rho = \frac{2}{3} \pi \frac{N}{v} d^3, \quad (3)$$

$$kN = R, \quad (4)$$

burada N – 1q. qazda molekulların sayı; k – Boltzman sabiti; v – xüsusi həcm, b -1q. qazda molekulların dörd qat həcmi; R – qaz sabiti; ρ – sıxlıqdır.

Seyrəkləşdirilmiş qaz üçün

$$\lambda^0 = \frac{1981,1(T/M)^{0,5}}{d^2 \cdot \Omega^{(2,2)} \cdot T^*}, \quad (5)$$

haradakı $T^* = kT/\varepsilon$ - getirilmiş temperatur; $\Omega^{(2,2)}$ - toqquşma integrallı; M – molekulyar kütlə; ε - potensial enerjinin minimum qiymətidir.

(1) tənliyinin dəqiqiliyini artırmaq üçün sonralar təzyiq p əvəzinə (2) ifadəsində termiki təzyiq $P_t = T(\partial P / \partial T)_\rho$ işlədilmişdir [3,6]. Deməli

$$P_t = P + \alpha \rho^2 = \frac{R_\mu T \rho}{M} (1 + b \rho \xi), \quad (6)$$

burada R_μ - universal qaz sabitidir.

Yüksek temperaturlu qazlardan ötrü Enskoq tənliyində $b = b(T)$ korrelyasiya götürülməsi əhəmiyyətlidir. Bunu nümlə belə (1) tənliyi alçaq temperaturlu mayelər üçün xəta verir.

Qeyd etmək lazımdır ki, Enskoq tənliyi sıxılmış qazlar və mayelər üçün istilikkeçirmənin təzyiq və temperaturdan asılılığını keyfiyyətə düzgün göstərir. Bu bize əsas verir ki, Enskoq tənliyi bazasında daha dəqiq olan və praktiki əhəmiyyət daşıyan yeni tənlik alaqq.

(1) tənliyində $b \rho \xi$ kompleks kəmiyyəti (6) ifadəsindən təyin etmək məqsədə uyğundur:

$$1 + b \rho \xi = \frac{M}{R_\mu \rho} \left(\frac{\partial P}{\partial T} \right)_\rho \quad (6a)$$

Bu qiyməti (1) tənliyində yerinə yazsaq alarıq

$$\lambda = \lambda^0 \frac{1 + 0,4426 b \rho \xi}{\xi} + 0,7574 \frac{Mb}{R_\mu} \left(\frac{\partial P}{\partial T} \right)_\rho \lambda^0. \quad (7)$$

Molekulyar – kinetik nəzəriyyəyə görə seyrəkləşmiş qazlar üçün

$$\lambda^0 = \varepsilon \gamma \rho \bar{c} I C, \quad (8)$$

harada ki, γ - özlülük üçün sabit, \bar{c} - molekulun orta sürəti, I - molekulun orta qaçış uzunluğu, C_v - izoxor istilik tutumu, ε - əmsaldır (Eyken əmsali). Burada sabit $\varepsilon \gamma = E$ temperaturdan asılı olacaq.

Bildiyimiz kimi

SIXILMIS QAZLARIN VƏ MAYELƏRİN İSTİLİKKEÇİRMƏSİNİN TERMİKİ TƏZYİQDƏN ASILILIĞININ NƏZƏRİ TƏDQİQİ

$$l = \frac{3v}{4\pi N d_t^2}; \quad b = \frac{4}{3} \pi \frac{N}{2} d_{p,t}^3.$$

Onda

$$\lambda^0 b = \frac{E}{2} \bar{c} C_v D_p d_{p,t} \quad (9)$$

burada d_t – temperaturdan asılılığı nəzərə alan molekulun diametri; $d_{p,t}$ – həm temperatur, həm də təzyiqin təsirini nəzərə alan molekulun diametridir:

$$d_{p,t}^2 = D_p d_t^2.$$

(9) ifadəsini və $\bar{c} = \sqrt{3R_\mu T / M}$ - i nəzərə alsaq (7) tənliyindən yaza bilərik

$$\lambda = 0,7574 \sqrt{\frac{3MT}{4R_\mu}} EC_v D_p d_{p,t} \left(\frac{\partial P}{\partial T} \right)_\rho + \lambda^0 \frac{I + 0,4426b\rho\xi}{\xi} \quad (10)$$

Qəbul etsək ki,

$$A_\lambda = 0,7574 \sqrt{\frac{3MT}{4R_\mu}} EC_v D_p d_{p,t},$$

onda

$$\xi = I + 0,645b\rho + 0,287b^2\rho^2 + \dots \quad (12)$$

$$\lambda = A_\lambda \left(\frac{\partial P}{\partial T} \right)_\rho + \lambda^0 \frac{I + 0,4426b\rho\xi}{\xi} \quad (11)$$

Bu qiyməti (11)-də yerinə yazsaq alıq:

$$\lambda = \lambda^0 \frac{I + 0,4426b\rho + 0,2855b^2\rho^2 + \dots}{I + 0,645b\rho + 0,287b^2\rho^2 + \dots} + A_\lambda \left(\frac{\partial P}{\partial T} \right)_\rho. \quad (13)$$

Aşağı sıxlıqlarda (13) ifadəsi belə forma alır:

$$\lambda = \lambda^0 + A_\lambda \left(\frac{\partial P}{\partial T} \right)_\rho \quad (14)$$

çünki $\lim_{\rho \rightarrow 0} \beta_\lambda = 1$, burada

$$\beta_\lambda = \frac{I + 0,4426b\rho + \dots}{I + 0,645b\rho + \dots} \quad (15)$$

Onda ümumi şəkildə yaza bilərik

$$\lambda = \beta_\lambda \lambda^0 + A_\lambda \left(\frac{\partial P}{\partial T} \right)_\rho, \quad (16)$$

yüksək təzyiqlərdə $\beta_\lambda = f(\rho)$ olmalıdır. Belə çıxır ki, böyük təzyiqlərdə β_λ - nin sıxlıqdan asılılığını götürməliyik və deməli $\left(\frac{\partial P}{\partial T} \right)_\rho = f(\rho)$ olduğundan

$$\beta_\lambda = f \left[\left(\frac{\partial P}{\partial T} \right)_\rho \right] \quad (17)$$

alınar.

olar. Burada $A_\lambda = f(P, T)$ və ya $A_\lambda = f(\rho)$.

Hesablama göstərir ki, A_λ -nin sıxlıqdan asılılığı çox zəifdir və məhdud sıxlıq intervalında onu sabit qəbul etmək olar. (11) ifadəsində əmsal ξ çox böyük olmayan sıxlıqlarda belə şəkil ola bilər:

$$\xi = I + 0,645b\rho + 0,287b^2\rho^2 + \dots \quad (12)$$

Bu qiyməti (11)-də yerinə yazsaq alıq:

(17) – yə uyğun olaraq (15) ifadəsini belə yazmaq əlverişlidir

$$\beta_\lambda = I + \varphi \left[\left(\frac{\partial P}{\partial T} \right)_\rho \right]. \quad (18)$$

Onda (16) tənliyinə aşağıdakı şəkili vermək olar

$$\lambda = \lambda^0 = a_\lambda \left(\frac{\partial P}{\partial T} \right)_\rho^n, \quad (19)$$

haradakı $a_\lambda = f(\rho)$ və $n = f(\rho)$ funksiyaları ρ -dan zəif asılıdır. Geniş olmayan sıxlıqlar intervallarında onları sabit qəbul etmək mümkündür.

Termodinamik funksiyani termiki təzyiqlə ifadə etsək $P_t = T \left(\frac{\partial P}{\partial T} \right)_\rho$ alarıq

$$\lambda - \lambda^0 = a_\lambda \left(\frac{P_t}{T} \right)^n \quad (20)$$

Termiki təzyiq molekulun istilik hərəkətə yaranır. Termiki təzyiqi təyin etmək üçün aşağıdakı düsturdan istifadə etmək əlverişlidir

$$P_t = -T \left[\left(\frac{\partial V}{\partial T} \right)_\rho / \left(\frac{\partial V}{\partial P} \right)_T \right]. \quad (21)$$

Bu təzyiqi real qazların hal tənliklərindən hesablaşmaq olar. Məsələn Van-der-Vaalsın hal tənliyindən alınır:

$$P_t = P + a\rho^2. \quad (22)$$

(19) asılılığından izafə istilikkeçirməni ($\lambda - \lambda^0$) hesablaşmaq olar. Mizik və Todos [7] (19) tənliyini metanın istilikkeçirməsinə tətbiq etmiş və yaxşı nəticə almışdır.

Onlar metan üçün gətirilmiş parametrlərdə belə asılılıq almışlar

$$\lambda - \lambda^0 = 1,23 \cdot 10^{-5} \left(\frac{\partial \pi}{\partial \tau} \right)_\omega^{7/8}, \quad \frac{kal}{sm \cdot san \cdot dər}, \quad (23)$$

tənlik $\left(\frac{\partial \pi}{\partial \tau} \right)_\omega \geq 1,00$ hallar üçün alınır.

Burada π , τ , ω - uyğun olaraq gətirilmiş təzyiq, temperatur və sıxlıqdır: $\pi = p/p_k$, $\tau = T/T_k$, $\omega = \rho/\rho_k$.

Qeyd etmək lazımdır ki, Mizik və Todos (19) tənliyini empirik formada istifadə etmişlər.

(23) tənliyi loqarifmik koordinat sistemində düz xətt verir və ona görə α_i və n sabitlərinin tapılması asanlaşır.

[6] işdə propilenin istilikkeçirməsinin tənliyi verilib. Burada bir-birindən az fərqlənən iki ayrı-ayrı tənlik alınır:

$$\lambda - \lambda^0 = 3,35 \cdot 10^{-2} \left(\frac{P_t}{T} \right)^{0,995}, \quad \frac{V_t}{m \cdot k}, \quad \frac{P_t}{T} < 0,302 - \text{də} \quad (24)$$

və

$$\lambda - \lambda^0 = 2,88 \cdot 10^{-2} \left(\frac{P_t}{T} \right)^{0,857}, \quad \frac{P_t^\uparrow}{T} > 0,302 - \text{də} \quad (25)$$

Beləliklə istilikkeçirmənin termiki təzyiqdən asılılığını verən (19) tənliyi praktiki işlənmək üçün çox əlverişlidir.

- | | |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>[1] L.P. Filippov. O sostoēnii i zadaçax issledovanii teploprovodnosti qazov i jidkostey V kn. «Teplofizičeskiye svoystva veşestv i materialov» M.: Izd. Standartov. 1978, vyp.13, s.77-86.</p> <p>[2] D. Qırşfelğder, İ. Kertiss, R. Berd. Molekulernaə teoriə qazov i cidkostey. M.: İL. 1961, 934s.</p> <p>[3] K. Krokston. Fizike cidkoqo sostoēniə. Statističeskoye vvedenie. M.: Mir. 1978, 400s.</p> <p>[4] Fizika prostix jidkostey: Statističeskaya teoriya. Pod red. Q. Temperli, Dc. Roulinsona, Dc. Raşbruka. M.: 1971, 308s.</p> | <p>[5] S. Çepmen, T. Koulinq. Matematičeskaya teoriya neodnorodnih qazov. M.: İL. 1960, 510s.</p> <p>[6] Ə.M. Naziev. Issledovanie teploprovodnosti uglevodorodov pri visokix davleniex i nekotorie oso-bennosti metodov ee izmereniə. Avtoref.diss. ... dokt.texn.nauk. M.: GNIN. 1970, 52s.</p> <p>[7] D. Misic, G. Thodos. Physica. 1966. vol.32, №5.</p> |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|

J.Y. Nazyev

THEORETICAL RESEARCH OF THE DEPENDENCE OF THERMAL CONDUCTIVITY OF COMPRESSED GASES AND LIQUIDS ON THERMAL PRESSURE

On the base of molecular – kinetic theory of compressed gases the dependence of excessive thermal conductivity on thermal pressure is considered in this paper. Theoretical equation for calculation of thermal conductivity at high pressures is obtained.

Дж.Я. Назиев

ТЕОРЕТИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ ЗАВИСИМОСТИ ТЕПЛОПРОВОДНОСТИ СЖАТЫХ ГАЗОВ И ЖИДКОСТЕЙ ОТ ТЕРМИЧЕСКОГО ДАВЛЕНИЯ

На основе молекулярно – кинетической теории сжатых газов в статье рассматривается зависимость избыточной теплопроводности от термического давления. Получено теоретическое уравнение для вычисления теплопроводности при высоких давлениях.

Received: 16.06.05